

# HİDAYƏT: "Burdan min atlı keçdi"

## Hüseyin Məmmədov

(1915-1994)

İrəvanda yaşadığım illerdə partiya funksionerlərin-dən hərtərəfli savadı, yüksək mədəniyyəti, səmimiliyi, mənəvi təmizliyi ilə mənə ən ciddi təsir bağışlayanlar-ından biri Hüseyin Məmmədov olmuşdur.

İrəvan qəzasının Uluşanlı kəndində kəndli ailəsin-də doğulmuşdu. 1923 -cü ildə anası, 1934-cü ildə atası vəfat etmişdi. 1930-cu ildə orta məktəbi bitirdikdən sonra İrəvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumu-na qəbul olunmuş və 1933- cü ildə təhsilini başa vurub, doğma kəndinə qayıtmışdı.

Əmək fəaliyyətinə Zəngibasar kənd məktəbində başlamışdı. Əvvəl müəllim, sonra direktor müavini işləmişdi. 1938- ci ildən seçkili orqanlara işə keçmişdi. Əvvəl rayon Həmkarlar Komitesinin sədri, sonra Zəngibas-rayonunun Komsomol Komitəsinin birinci katibi və 1941-1943-cü illerdə Rayon İcraiyyə Komitəsinin sədri işləmişdir.



Ağır müharibə illərində Hüseyin Məmmədov arxa cəbhədə məsul vəzifələrdə çalışmışdı. 1943- cü ildə Vedi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsi-nə təyin edilmişdi. Onun iş günü 14-15 saat davam edirdi - rayonun bütün sahələrinə diqqət yetirir, kəndlərdə olur, maddi və mənəvi çətinliklər çəkən camaatla səhbət edir, onlara təselli verirdi. Gecə saat 12-də Sovinformbüronun məlumatlarına qulaq asıb, iş otağındaki xəritənin üstündə cəbhə xəttini qeyd etdikdən sonra evə gedirdi. Hüseyin müəllim o ağır illəri sonralar tez-tez xatırlayıır, rayonda çoxluq təşkil edən azərbaycanlı əhalisinin fədakar əməyini yüksək qiymətləndirirdi.


1946-ci ildə Zəngibasar Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə keçirilir və oradan 1947-ci ildə Moskvaya, Sov.İKP MK yanında Ali Partiya Məktəbinə göndərilir. Moskvada keçirdiyi illər onun həyatında dərin iz salır. Mühərribədən sonrakı illərin vətən-pərvərlik və quruculuq pafosu, Kommunist Partiyasının sadıq funksionerlərini hazırlayan ali təhsil ocağıının ab-havası onun prinsipial və kristal, təmiz bir şəxsiyyət kimi formallaşmasında böyük rol oynayır. Ancaq o, "proletar beynəlməliliyi" ideyasını qəbul edərək heç vaxt öz xalqına məhəbbətini, bağlılığını itirməmiş, həmişə millətinin, Qərbi Azərbaycan əhalisinin, öz kəndinin qayğıları ilə yaşamış və onların mənafeyi uğrunda mübarizə aparmışdır. Ali Partiya Məktəbinə bitirdikdə, ona Bakıya təyinat verməyi təklif etdirilər. Amma o, öz elinə qayıtmığı üstün tutdu.

İrəvanda onu kənd təsərrüfatı nazirinin müavini təyin edildər və bir müddətdən sonra yenidən Vedi rayonuna, ancaq bu dəfə İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərdilər. Azərbaycanlı əhalisinin Ermənistan'dan Azərbaycana köçürülməsi nöticəsində Vedi ra-

yonunda ermənilər artıq çoxluq təşkil edirdilər və birinci katib erməni olmalı idi!?

1960-cı ildə onu yeni vəzifəyə göndərdilər. Qədim Ağbabə torpağında azərbaycanlı əhalisi o zaman hələ də çoxluq təşkil edirdi.

Hüseyin Məmmədov son dərəcə zəhmətkeş, savadlı, təmiz, özünə və başqalarına qarşı tələbkar rəhbər kimi rayonda çox tez nüfuz və hörmət sahibi oldu. Azərbaycan kəndlərinin qayğısına qalır, onların problemləri ilə ciddi məşgul olurdu. Azərbaycanlı kadrları irəli çökib, məsul vəzifələrə təyin edirdi. O işlədiyi dövrə Rayon Partiya Komitəsi Bürosunun üzvlərinin çoxu, əvvəlki illərdən fərqli olaraq, azərbaycanlılar idi. Əlbəttə, öz millətinə göstərdiyi qayğı heç də respublika rəhbərərinin xoşuna gəlmirdi. Mərkəzi Komitədə keçirilən iclaslardan birində ona millətçilik iradı tutmuşdular. O isə itiham irəli sürən erməniyə üz tutüb: "Əgər millətçi-yəmsə, sizdən öyrənmişəm millətçiliyi" demişdi. Əlbəttə, belə bir partiya işçisi Ermənistani narahat edirdi.



1963-cü ildə Amasiya rayonunun guya başqa bir rayon-la birləşdirilməsi bəhanəsilə Hüseyin Məmmədovu İrəvana, Ermənistən SSR Xalq Nəzarəti Komitəsində təşkilat şöbəsi müdirinin müavini vəzifəsinə dəyişdilər. O, 1970-ci ilin sonuna dek burada işlədi və 55 yaşında respublika dərəcəli fərdi təqaüdə çıxıb, ailəsi ilə Bakıya köcdü.

Bakıya köçməsi də daxili əzablırsız olmadı; bir tərəfdən, doğma yeri-yurdu, qohum-əqrəbəsi, hörməti-ni, məhəbbətini qazandığı minlərlə insandan ayrılmış, digər tərəfdən, köhnə kommunist olaraq köçümünə si-yasi dairələrdə necə qarşılanacağı narahatlığı. Ona görə də həyatının Bakı dövründə iş üçün yüksək siyasi dairələrə müraciət eləmədi, rayon səviyyəli şöbə müdürü vəzifəsində işlədi. Hüseyin Teymuroğlu İrəvandan köçəndən sonra görüşə bilmədiyimizə çox təəssüfləni-rəm, ancaq onun hüzur mərasimində iştirak etdim. Son-ralar Gülcöhrə xanım atasının bu narahatlıqları, qayğıları, düşüncələri haqqında mənə yerli-yataqlı danişdi. Hüseyin Məmmədov Ermənistən SSR Ali Sovetinin (II, IV, V çağırış) deputati olmuş, respublikada Ali Soveti Rə-yasət Heyətinin üzvü, sonra isə Ali Soveti Rəyasət Heyəti Södrinin müavini seçilmişdi.

Dayım Əli Məmmədovla six dostluq münasibətləri saxlayardı. Onlar tez-tez axşamlar görüşüb, dayımın evinin həyətindəki bağda gəzə-gəzə uzun-uzadı səmimi səhbətlər edərdilər. Hərdənbir mən də görüşlərinin iştirakçısı olardım. Onların səhbətlərinin əsas mövzusu o vaxtkı ictimai-siyasi proseslər, lap başlıcası isə - Ermənistənə gələn güclənən şovinizm, deportasiya meylləri, milli ayrı-seçkilik siyaseti və azərbaycanlıları problemələri idi.